



ЦЕНТР·ОКА
CENTEROKA.COM.UA



GÖZ DAMLASI İSTİFADƏ QAYDASI?

Xəstələr ucun təlimat.

Damla bir dərmandır. Düzgün işləmək üçün gözə girməli, udulmalı və digər damcılarla qarışmamalıdır. İstifadə zamanı infeksiyaya yoluxmamaq üçün gözlərinizi zədələməməyiniz də çox vacibdir. Həm də həkimin təyin etdiyi damcıların istifadə ardıcılığını və vaxtını müşahidə etmək lazımdır.

GÖZ HƏKİMİNİZLƏ ƏLAQƏ SAXLAYIN, ƏGƏR:

- Aptekdə təyin olunmuş damla yoxdur, ancaq sizə "oxşar" və ya əvəzləyicisini təklif edirlər. Damla, hətta eyni tərkibdə olsa da, müxtəlif yollarla təsir edə bilər və müalicənin nəticəsi daha pis ola bilər. Damlaların hər hansı birinin dəyişdirilməsi yalnız onları təyin edən həkimlə razılaşdırılaraq edilə bilər.
- Təlimatları oxuduqdan sonra istifadə üçün əks göstərişlər tapdınız. Bu damlaları və müalicəni imtina etmək olmaz. Xəstələr tez-tez təlimatlarda yazılanları səhv başa düşürlər. Müalicəni davam etdirmək və ya fərqli bir damla almaq üçün - həkiminizlə danışın.

NEÇƏ İSTİFADƏ EDİLMƏLİDİR?

1. Əllərinizi yuyun.
2. Aşağı göz qapağını geri çəkin.
3. Damcı birbaşa gözün ortasındakı göz qapaqları arasına qoyun.
4. Gözlərinizi ən azı 1 dəqiqə yumun.
5. Balaca barmağınızı gözünüzün küncünə, burnunuza yaxın hissədə qoyaraq, dərmanın dərhal burnunuza keçməsinin qarşısını alın.
6. Təmiz pambıq və ya salfet ilə yanaqdakı və göz altındakı artıq damcılar və göz yaşlarını təmizləyin.

EYNI ANDA BİR NEÇƏ DAMLA GÖZƏ DÜŞSƏ NƏ OLACAQ?

Hər şey yaxşıdır, bir dəfə gözlərini yumsanız, yalnız bir damla qalacaqdır. Ən azından birinin gözə daxil olduğundan əmin olduğunuza qədər damladan istifadə edin.

«2 DAMLA» YAZILARSA:

Bir dəfə istifadə edin, gözü 1-3 dəqiqə bağlayın və yenidən istifadə edin.

BİR NEÇƏ FƏRQLİ DAMLA TƏYİN OLUNARSA:

- İlk damcılar yuxarıda göstəriləni kimi istifadə edin - 3 dəqiqədən sonra aşağıdakıları əlavə edin.
- Reseptdə yazılan ardıcılığı izləyin - əvvəlcə qeyd olunan damlalar - sonra ikinci yazılanlar və s.

NƏ ETMƏK OLMAZ?

Diqqət! Flakonun ucunu gözün dərisinə və ya səthinə toxunmayın, onu yaralaya və infeksiyaya səbəb ola bilərsiniz.

Damladan istifadə etdikdən sonra çox sərt bir şəkildə gözlərinizi qırpmayın, hətta bir az yandırsa da damcılar sıxmayın.

Gözün küncünə damcı qoymayın - bu səhv və təsirsizdir.